

AP1300_P

Cudy AP1300_P (AC1200) Dual band tezlikdə işləyən access point 1x Gigabit WAN/LAN porta malikdir. Bu port vasitəsilə multi mode(AP/Router/RE/WISP) dəstəkləyən avadanlıq 802.3af/at PoE standartında işləyir. Avadanlığın MU-MIMO texnologiyasını dəstəkləməsi 100+ müştəriyə qoşulma imkanı verir. Cudy məhsulları ilə Mesh sistemini dəstəkləyən bu cihaz müştəriyə giriş nöqtələri arasında problemsiz keçid etməyə imkan verir.

Model	AP1300_P
Brend	Cudy
WiFi	WiFi5
Mesh	Mesh
Qoşulma sayı	100+
Genişlik	Dual band
Tezlik	2.4Ghz/5Ghz
PoE	PoE



Specification

Prosessor	CPU: 880 MHz Dual-Core Processor
	Flash: 16 MB (128 Mbit)
	DDR: 128 MB (1 Gbit)
İnterfeys	1x Gigabit Ethernet Port (PoE In)
	1x Reset Düyməsi
	1x DC Jack
Enerji təchizatı	802.3af/at PoE
	24-57 V Passive PoE (+4,5pins; -7,8pins)
	12 V @ 1A DC
Enerji istehlakı	Idle: 4 W
	PoE Max: 11 W
	DC Max: 7.5 W
Ölçülər(WxDxH)	232x232x57.1mm
Anten növü	4 x Daxili çox yönlü antenalar
Montaj	Tavan/Divar Montajı (dəst daxildir)
Simsiz Standartlar	Wi-Fi 5 (802.11ac/n/g/b/a)
Tezlik	2.4 GHz and 5 GHz
Sıqnal dərəcəsi	5 GHz: Up to 867 Mbps
	2.4 GHz: Up to 300 Mbps
Kanalın eni	20/40/80 MHz

<p>Simsiz funksiyalar</p> <p>(* ilə funksiyalar şlüz kimi Cudy AC tələb edir, Cudy AC tezliklə 2023-cü ilin sonunda təqdim olunacaq)</p> <p>(İ funksiyaları 15.28-dən yeni program təminatı ilə şlüz kimi Cudy Mesh vahidi/Mesh marşrutlaşdırıcısı və ya AC tələb edir)</p>	<p>Multiple SSID*</p> <p>Captive Portal*</p> <p>Seamless Roaming Mesh¹</p> <p>Self-Organizing Mesh¹</p> <p>Band Steering*</p> <p>Auto Channel Optimization*</p> <p>Enable/Disable Wireless Radio</p> <p>Transmit Power Control</p> <p>QoS (WMM)</p> <p>MU-MIMO</p> <p>Beamforming</p> <p>Rate Limit</p> <p>Reboot Schedule</p> <p>Wireless Schedule</p>
<p>Simsiz Şifrələmə</p>	<p>WPA-PSK</p> <p>WPA2-PSK</p> <p>WPA-PSK/WPA2-PSK</p>
<p>Təhlükəsizlik</p> <p>(* il funksiyalar şlüz kimi Cudy AC tələb edir, Cudy AC tezliklə 2023-cü ilin sonunda təqdim olunacaq)</p>	<p>IP/MAC Filtering</p> <p>AP Isolation*</p>
<p>Əməliyyat rejimləri</p>	<p>Wireless Access Point Mode</p> <p>Wireless Router Mode</p> <p>Wireless Extender Mode</p> <p>WISP Mode</p>
<p>Paket məzmunu</p>	<p>Access Point</p> <p>DC Adapter</p> <p>Montaj dəsti</p> <p>Quraşdırma Bələdçisi</p>
<p>Şərait</p>	<p>İşləmə temperaturu: 0~40 °C (32~104 °F)</p> <p>Saxlama temperaturu: -40~70 °C (-40~158 °F)</p> <p>Əməliyyat Rütubəti: 10~90% RH kondensasiya olunmayan</p> <p>Saxlama Rütubəti: 5~90% RH kondensasiya olunmayan</p>
<p>Sistem Tələbləri</p>	<p>Windows, MAC OS, NetWare, UNIX, or Linux</p> <p>Firefox 12.0+, Chrome 20.0+, Safari 4.0+, və ya digər Javascript-i aktivləşdirən brauzer</p> <p>Fiber/kabel/DSL Modem və ya simli internet təmin edən digər cihazlar</p> <p>İnterneta çıxış üçün internet xidmət provayderi ilə abunə</p> <p>AC enerji təchizatı və ya PoE enerji təchizatı üçün elektrik rozetkəsi</p> <p>Qabaqcıl biznes AP xüsusiyyətləri şlüz kimi Cudy AC tələb edir, Cudy AC tezliklə 2023-cü ilin sonunda təqdim ediləcək.</p> <p>Mesh funksiyaları 15.28-dən daha yeni mikroproqramlı şlüz kimi Cudy Mesh vahidi/Mesh marşrutlaşdırıcısı və ya AC tələb edir.</p>